



*Asif HACIYEV*

## **ƏSKİ DEYİM, YENİ YOZUM**

«Dədə Qorqud kitabı» mətninin araşdırılması sahəsində böyük uğurlar qazanılmasına baxmayaraq, ayrı-ayrı söz, ifadə və deyimlərin əslinə uyğun oxunub açıqlanmasında müəyyən mübahisəli məqamlar hələ də qalmaqdadır. Belə məqamlardan biri də abidənin «Müqəddimə»sində ulu Qorquda istinadən verilmiş qadınlarla bağlı söyləm parçasıdır: «Qarlılar dörd dürlidü: birisi soldıran soydır, birisi toldıran toydır, birisi evin tayağıdır, birisi necə söylərsən, bayağıdır» (7, 33).

Qadın tiplərini xarakter və əməlinə görə qruplaşdırın müdrik ozan gəldiyi ümmüniləşmiş nəticəni daha sonra konkret nümunələr üzrə şərh edərək bölgünün nəyə əsasən aparıldığını aydınlaşdırır ki, bu da göstərilən söyləmin qavranılmasında mühüm rol oynayır. Lakin ilk baxışda sadə və anlaşıqlı görünən «birisi soldıran soydur, birisi toldıran toydır» deyimlərinin düzgün oxunması və mə'nalandırılması ilə əlaqədar qorqudşunaslıqda fikir ayrılığı mövcuddur və təhlil göstərir ki, irəli sürülən yozumların heç birisi söyləmin mahiyətini eks etdirmir.

Abidənin tanınmış tədqiqatçılarından sayılan M.Ergin bu parçanı «Birisi soduran sopdur, birisi tolduran topdur» (4, 76) variantında, O.Ş.Gökyay isə «Kitab»ın Vatikan nüsxəsinə əsasən «Birisi ev yapan sulpdur, birisi tolduran topdur» variantında (8, 3) oxumuşlar. Hər iki alimin abidənin dili ilə bağlı hazırladıqları sözlükdə deyimi təşkil edən «sop», «sulp», «top» açar sözləri qarşısında sual işarəsi qoymaları onların həmin oxunuş variantlarına şübhə ilə yanaşdıqlarını üzə çıxarır. «Birisi tolduran topdur» cümləsi üzərində xüsusi dayanan digər türk tədqiqatçısı T.Tekin söyləmin qadın tipini xarakterizə edən sonrakı mətn parçasından çıxış edərək yazar: «Bu açıqlama gösteriyor ki, bu kadın oradan oraya yuvarlanan topa benzedilmişdir (10, 144). «Tul» fe'linin M.Kaşgari lüğətində verilmiş «vur(maq)» mə'nasına əsaslanan müəllif belə bir nəticəyə gəlir: «Tolduran top teyimi boylece «vurulan top, oradan oraya yuvarlanan top» tarzında anlaşılmalıdır» (10, 144).

Oxunuş variantının düzgünlüyünü kənara qoyaraq «top» sözünün

az qala müasir anlamda bu şəkildə açıqlanması təəccüb hissi doğurur və təbii ki, onunla heç cürə razılaşmaq olmaz. Əvvələn, «top» sözü tarixən «sap topu» (yumrusu) anlamında işlədilmişdir. İkincisi, məs'uliyətsiz qadın tipini səciyyələndirən bu deyimdə məcburən orabura qovulan qadınlardan deyil, həyət - bacanı yiyəsiz qoyaraq ev- ev, oba-oba gəzib onu doğru itə, danaya taladan və bu zaman özündə zərrə qədər günah bilməyən qadınlardan söz açılır. Odur ki, «toldıran top» birləşməsinin «vurulan top» kimi yozulması nə tarixilik, nə də məntiqi baxımdan özünü doğrudur.

Həmin deyimin oxunuşunda Drezden nüsxəsini əsas götürən Azərbaycan qorqudşünasları H.Arası, F.Zeynalov, S.Əlizadə və Ş.Cəmşidov onu «soldıran (solduran) soy», «toldıran (tolduran) toy» şəklində bərpa etmişlər ki, bu da ilkin nüsxə variantına tam riayətdən irəli gəlir (6,17;7,33;1,281). Göstərilən deyimin şərhi üzərində ayrıca dayanmasa da, akademik H.Arasıının prof. (M.Təhmasiblə birgə) hazırladığı nəşrdə Bartold tərcüməsinə («одни- наводя-щая бледность народа, другие-оставляющий пресищение пир» - 3,12-13) əlavə şərh verməməsindən belə bir nəticə çıxır ki, o da həmin yozumla həmfikir olmuşdur. «Kitab»ın mətnşünaslıq problemlərini xüsusi araşdırıran Ş.Cəmşidovun həmin deyimlə bağlı heç bir qeydinin olmaması göstərir ki, tədqiqatçı-alim eynilə H. Arası kimi buradakı sözləri müasir mə'nada qavrayan Bartold yozumu ilə razılaşmışdır. Mətnin oxunmasında «hərflərə «qul sədaqəti»ni» başlıca prinsip kimi götürən F.Zeynalov-S.Əlizadə nəşrində isə «soldıran soy» birləşməsi «nəsil korlayan» izahında «soy solduran», «toldıran toy» birləşməsi isə «toy dolduran» şəklində müasirləşdirilmişdir. (7,131). Beləliklə, hər iki deyimi təşkil edən sözlər, demək olar ki, heç bir fərq görülmədən müasir anlamda başa düşülmüşdür. Əgər dilimizin tarixi qrammatik quruluşunun təhrifi əsasında tə'yinlə tə'yinlənən sırasını dəyişdirməklə formalaşdırılan bu çevirmə olmasaydı, ilk baxışda olduqca cəlbedici görünən mövcud yozum heç də e'tiraz doğurmazdı. Lakin tarixi-linqvistik materialların müqayisəli təhlili göstərir ki, bu deyim təkcə sintaktik quruluş baxımından deyil, həm də lügət tərkibinə görə tamamilə başqa formada çevrilməlidir.

Araşdırımlar göstərir ki, mürəkkəb tarixi formalaşma yolu keçmiş «Kitab» xalqımızın etnogenezisində duran qədim oğuz et-

nosunun şərəfinə qoşulmuş əvəzsiz sənət əsəridir. Onun sərlövhəsində getmiş «ala lisani-taifeyi-oğuzan» qeydindən göründüyü kimi türk dilinin oğuz layını nəzərə almadan bu monumental abidəni əslinə uyğun açıqlamaq istənilən nəticəni verə bilməz. Həmin mövqedən yanaşıldıqda yuxarıdakı deyim də qədim oğuz türkçəsində işlənmiş və sonradan arxaikləşərək işləklilikdən düşmüş sözlər kontekstində şərh oluna bilər. Deyimi təşkil edən cümlələri nəzərdən keçirək:

1) «Birisi solduran soydır»

Mə'lumdur ki, ailə iki dirək üzərində, qadın və kişi tərəfin qarşılıqlı bağlılığı əsasında qurulur. Bu tərəflərdən birinin zəifliyi ailənin dağılmışına götərib çıxarır. «Kitab»ı təşkil edən boyların məzmunu göstərir ki, oğuz zamanında qadına böyük qiymət verilmiş və onun ailənin saxlanılmasında müstəsna xidməti olduğu qabardılmışdır. Qorqud deyimində dörd qrupa ayrılan bu qadın tiplərindən yalnız biri - evin dayağı olanı alqışlanmış, digər üç tipi isə qarşıla yad edilmişdir. Deyimlərin əsaslanılması ilə bağlı izahat hissəsində aydın olur ki, ailəyə - ocağa xor baxan, ev, ər qədri bilməyib yalnız özünü düşünən müxtəlis tip qadınlar lə'nətə layiq görülmüşdür və bunlardan biri də «soldıran soy» kimi səciyyələndirilir. Cümənin qrammatik quruluşundan göründüyü kimi, «soy» sözü xəbər-predikat, «soldıran» sözü isə fe'li sıfət forması ilə ifadə olunmuş tə'yindir. Qədim Azərbaycan türkçəsində «soy» sözü «nəsil» mə'nası ilə yanaşı, həm də «tərəf» mə'nasında işlənmiş omonimdir. Məsələn,

«Yenə düşdi buların artlarında,

Atın çapıb səgirdir suylarınca». (2, 54).

«Suy» fonetik variantında getmiş bu arxaizm «Dastani-Əhməd hərami» poemasının tərtibçisi prof. Ə.Səfərlinin də qeyd etdiyi kimi «tərəf» mə'nasında işlənmişdir (2, 91). «Soy» arxaizminin məhz «tərəf» mə'nasında işlənməsini abidənin mətnində bir neçə dəfə təkrar olunan və əsərin baş qəhrəmanı Qazan xanı xarakterizə edən «Amit soyının aslanı» (7,42, 63,95) bədii tə'yinində də görürük. Cox təəssüflər olsun ki, bu məqamda da əksər tədqiqatçılar tərəfindən «nəsil» kimi mə'nalandırılan «soy» sözünün «tərəf» mə'nası diqqətdən yayılmışdır. «Salur Qazan» ifadəsində Qazanın mənsub olduğu nəsil – tayfa adının təkzibedilməz şəkildə verildiyi şübhəsizdir. Belə bir məqamda «Amit nəslinin aslanı» yozumunun məntiqsizliyi göz qarşısındadır. Dastanda həm «Qaracığın qapla-

nı», həm də «Amit soyının aslanı» kimi dəyərləndirilən Ulaş oğlu Salur Qazan vətən torpağının qüdrətli sərkərdəsi kimi öyülür. «Amit» sözü tarixi toponimdir və «soy» sözü ilə yanaşı işləndikdə o heç də «nəsil» yox, «tərəf» mə'nasını ifadə edir.

Diqqəti çekən cəhət odur ki, «soy» (suy) sözü müasir canlı xalq danışiq dilində də «tərəf» mə'nasını hələ də saxlamaqdadır. Məsələn, «Bir suyu filankəsə oxşayır» deyimində «tərəf» anlamı daşlaşmış şəkildə yaşamaqdadır. Beləliklə, «solduran soy» deyimində bəzi qadınların ailənin «solduran tərəfi» olduğu ön plana çəkilir. «Solduran» sözü bu məqamda «zəiflədən», «cılızlaşdırın» mə'nasında işlənmişdir. «Sol(maq)» fe'l kökünə - dur tə'sirlilik və -an fe'l sifət şəkilçisinin əlavəsi ilə düzəlmüş bu söz tarixən həm də fe'l - ad korrelyatı kimi işlənmişdir. Bizcə, «sol əl» dedikdə tarixən «zəif əl», «sağ əl» dedikdə «güclü (saqlam) əl» nəzərdə tutulmuşdur. «Sol» və «sağ» sözlərinin cəhət bildirməsi sonradan qazanılmış mə'nadir. «Sol» sözünün «zəif, solğun» anlamında ad kimi işlənməsi faktı «Dastani - Əhməd hərami»nın mətninə də düşmüştür:

«Yüzüm qara, sözüm qısa, suçum bol,  
Belim əgri, yolum doğru, boyum sol» (2, 15).

Beləliklə, «solduran soy» ifadəsi ilə gizlincə yerindən durub, əl-üzün yumadan doqquz bazlamac ilə bir küvələk yoğurt gəvəzələyən naşükür qadın tipi ümumiləşdirilmişdir ki, həm qrammatik quruluş, həm leksik tərkib baxımından onu «(ailəni) zəiflədən, cılızlaşdırın tərəf» kimi yozmaq daha inandırıcı görünür.

## 2. «Birisi toldıran toydır»

Araşdırımlar göstərir ki, «toldıran toy» ifadəsi də tarixi leksikanın süzgəcindən keçirildikdə öz həqiqi mə'nasını tapmış olur. M.Kaşgari lüğətində yalnız oğuzca işlənmiş belə bir ifadə qeydə alınmışdır: «Tuy tuldradı- halq her yandan dağıldı» (5, 447). Buradan belə mə'lum olur ki, «toy» sözünü fonetik variantı kimi eks olunmuş «tuy» sözü «xalq, kütlə» alamında da işlənmişdir. «Tolduran» sözü isə «toldradı» (əslində transkripsiya «tolduradı» şəklində olmalıdır) fe'linin fe'l sifət formasıdır.

Deməli, «tolduran toy» «dağıdan xalq, tayfa» anlamındadır. Doğrudan da, bu deyim tərzi xalqımız üçün xarakterikdir. Belə ki, indi də canlı xalq dilində «qadın tayfası, zənən xeylağı» ifadəsi geniş işlənməkdədir. «Tolduran toy» deyimində «dəpidincə» yerindən

durub əl –üzünü yumadan obanın o ucundan bu ucuna, bu ucundan o ucuna çarpışdırın, dedi-qodu dinləyən, günortaya qədər gəzərək evinə qayıdan, bu zaman həyat-bacanın yiyesizlik ucundan talan edildiyini görən və bunda qonşularını günahkar bilən «dağıdıcı qadın» tipinin ümumiləşdirildiyi mübahisəsizdir. Digər tərəfdən, «Kitab»dakı şərhədə müasir anlamda «toy» (qonaqlıq) sözü işlədilməmişdir ki, onu toy dolduran şəklində çevirməyə əsas olsun.

Həmin qadın tipini xarakterizə edən şərhədə yuxarıda dırnaqda verdiyimiz «dəpidincə» sözü getmişdir. Həm oxunuşca, həm də mə'nalandırılmasına görə qorqudşunaslıqda geniş mübahisə obyektinə çevrilən bu arxaizm də maraqlı dil faktıdır. Tədqiqatçı M.Nağıoğluunun bu sözün araşdırılmasına xüsusi məqalə həsr etdiyini nəzərə alaraq (9, 277-279), mənbələrə istinad etmədən mövcud mövqeləri sadalamaqla kifayətlənirik. Belə ki, O.Ş.Gökyay bu sözü «depdenince», M.Erkin «depidince» variantlarında oxusalar da, «tərpənincə», «qımıldanınca» mə'nalarında açıqlamışlar. F.Zeynalov-S.Əlizadə nəşrində «dəpdincə» oxunaraq «tərpənen» kimi çevrilmişdir. Ş.Cəmşidov «dəpdanca» kimi oxuyaraq «sübə tezdən» mə'nasında yozmuşdur. M.Nağıoğlu isə həmin sözü «dipdincə» variantında oxuyaraq «dinməzcə, sakitcə» kimi müasirləşdirmişdir (9, 277). Sözsüz, hər bir oxunuş varianti müəyyən elmi əsləslərə söykənir. Mövcud mülahizələri təhlilə cəlb etmədən iki faktə nəzər yetirməyi vacib sayırıq. Birinci, buradaki qadın tipləri müqayisəli şəkildə qarşılaşdırılırlaraq səciyyələndirilir. Belə ki, «solduran soy» tipli qadınlar «sapadanca», yəni F.Zeynalov- S.Əlizadə nəşrində olduğu kimi hamı yuxuda ikən gizlincə, oğrunca, xəlvəti durub naqis əməllərlə məşğuldursa, «tolduran toy» tipli qadınlar «dəpidincə» yerindən durub xislətlərinə məxsus əməllər dalınca gedirlər. Vatikan nüsxəsində həmin söz buraxılmış, əvəzində «kuşluk uyhudan oyanır kalkar» (4,76) cümləsi verilmişdir. «Quşluq» dedikdə səhərlə günorta arasında 11-12 radələri nəzərdə tutulur. Belə mə'lum olur ki, bu tipli qadınlar məhz az qala günortaya qədər yatırlar. İkinci, bu məqamda M.Erkin oxunuşu morfoloji quruluş baxımından özünü doğruldur, sadəcə, mə'nalandırılması fərqli şəkildə verilməlidir. «Dəp(mək)» fe'li «Kitab»ın dilində «hücum etmək», «vurmaq» mə'nasında dəfələrlə işlənib. Məsələn:

«Taş Oğuz bəglərilə Dəli Tondaz sağdan dəpdi. Cilasun yigitlərlə

Qaragünə oğlu Dəli Budaq soldan dəpdi. İç Oğuz bəgləri ilə Qazan dopa dəpdi»(7, 50).

«Endi bir yigit bunı dəpdi. Dəpdikcə böyüdü» (7,98) və s.

«Dəpidincə» fe'l forması «dəp(mək)» fe'linə -it fe'l düzəldici və -incə fe'li bağlama şəkilçisinin artırılması ilə düzəlib. Bu gün dilimizdə həmin fe'ldən törənmış «təpin(mək)» sözü yaşamaqdadır, mə'nası «üzərinə qıcanmaqla açıqlanmaq» deməkdir. Bu arxaik söz də məhz həmin mə'nada işlənmiş söz olmalıdır. Günortaya qədər yatan qadını necə yuxudan ayıltmaq olar? Yalnız açıqlanmaqla, üzərinə qıcanmaqla, təpinməklə.

Beləliklə, ulu Qorqudun yaramaz qadın tiplərinə mənfi münasibətini əks etdirən bu əski deyim öz işləkliyini itirmiş arxaizmlərin köməyi ilə açıqlanır. «Kitab» boyu səpələnmiş belə arxaizmlərin bir çoxu isə hələ də öz yozumunu gözləməkdədir.

## ƏDƏBİYYAT

1. Cəmşidov Ş. «Kitabi Dədə Qorqud», Bakı, «Elm» 1999.
2. «Dastani- Əhməd hərami» , «Gənclik» , 1978.
3. «Деда Коркут». Перевод Бартолда В.В. Издатели Араслы Г. и Тахмасиб М. Баку, 1950.
4. Erkin M. «Dedem Korkut kitabı» Giriş- metn- faksimele. 1. Ankra, 1958.
5. Kaşgari M. Divani-lüğət-it türk. Çevirəni B. Atalay. III. Ankara, 1986.
6. «Kitabi Dədə Qorqud». Naşiri H.Arashlı, Bakı, 1978.
7. «Kitabi Dədə Qorqud». Tərtibçilər F.Zeynalov, S.Əlizadə. Bakı, «Yazıcı» 1988.
8. Gökyay O.Ş. «Dedem Korkut kitabı», Ankara, 1973.
9. Nağıoğlu M. «Kitabi Dədə Qorqud»da işlənmiş bir söz haqqında - «Kitabi Dədə Qorqud» (məqalələr toplusu), Bakı «Elm» 1999, səh. 237-239.
10. Tekin T. Korkut hikayelerində bəzi düzeltmeler. Türk Dili Araşdırmaları Yılışı, 1982-1983. Ankara, 1986. Səh. 141-156.